

## Sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı

(min manatla)

Aktivlərin maddələri	(Hesabat ili qeyd edilsin)		
	sabit faizlə	dəyişkən faizlə	faizsiz
1. Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və mübadilə şöbələrində olan nağd vəsaitlər daxil olmaqla), cəmi	0.00	0.00	21486.54
2. Mərkəzi Bankda müxbir hesab, cəmi	0.00	0.00	11150.29
3. "Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), cəmi	0.00	0.00	35950.56
a) Rezident banklar	0.00	0.00	1974.44
b) Qeyri-rezident banklar	0.00	0.00	33976.12
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil	0.00	0.00	0.00
a) Rezident banklar			
b) Qeyri-rezident banklar			
5. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər, cəmi	756.14	0.00	1409.56
5.1. Banklardakı depozitlər ( 3-cü və 4-cü sətirlər istisna edilməklə), cəmi	756.14	0.00	0.00
a) Rezident banklar	756.14		
b) Qeyri-rezident banklar	0.00		
5.2 Digər maliyyə institutlarında depozitlər, cəmi	0.00	0.00	1409.56
a) Rezident maliyyə institutlarında		0.00	0.00
b) Qeyri-rezident maliyyə institutlarında	0.00	0.00	1409.56
6. Əks REPO əməliyyatları üzrə	0.00		
7. Qiymətli kağızlar, cəmi			
a) ödəniş müddətinədək saxlanılan			
b) ticarət üçün alınmış qiymətli kağızlar			
8. Banklara kreditlər (5-ci sətir üzrə banklararası qısamüddətli maliyyə			
a) Rezident banklara			
b) Qeyri-rezident banklara			
9. Digər maliyyə institutlarına kreditlər, cəmi	29.86	0.00	0.00
a) Rezident maliyyə institutlarına	29.86	0.00	0.00
b) Qeyri-rezident maliyyə institutlarına	0.00	0.00	0.00
10. Müştərilərə verilən kreditlər	346330.84	28872.42	0.00
11. Könəlmə çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər, cəmi			88889.33
12. Bank işində istifadə olunmayan daşınmaz əmlak (ehtiyatlar çıxılmaqla),			8321.34
13. İcmallaşmamış törəmə təsərrüfat cəmiyyətlərdə iştirak (50%+1 səs			
14. Digər təsərrüfat cəmiyyətlərində iştirak (50%-dən az), cəmi			
15. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər			839.16
17. Digər aktivlər			63625.35
18. (çix) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış	9274.33		10965.53
<b>18. Cəmi aktivlər</b>	<b>337842.51</b>	<b>28872.42</b>	<b>220706.60</b>

(min manatla)

Öhdəliklərin maddələri	(Hesabat ili qeyd edilsin)		
	sabit faizlə	dəyişkən faizlə	faizsiz
1. Depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla), cəmi	198895.23	0.00	60326.29
a) Fiziki şəxslərin tələbli depozitləri, cəmi	7859.83	0.00	19946.71
a1) faizsiz tələbli depozitlər		0.00	19946.71
a2) faizli tələbli depozitlər	7859.83	0.00	0.00
b) Hüquqi şəxslərin tələbli depozitləri (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla), cəmi	0.00	0.00	40379.58
b1) faizsiz tələbli depozitlər	0.00	0.00	40379.58
b2) faizli tələbli depozitlər			
c) Fiziki və hüquqi şəxslərin müddətli depozitləri, cəmi	191035.40	0.00	0.00
c1) fiziki şəxslərin müddətli depozitləri	190935.40	0.00	0.00
c2) hüquqi şəxslərin müddətli depozitləri	100.00	0.00	0.00
2. Mərkəzi Bankın banka qarşı tələbləri, cəmi	16250.00	0.00	0.00
a) auksion əsasında			
b) overdraft			
c) təminatlı kreditlər (lombard)			
d) digər	16250.00		
3. Digər bankların tələbləri ("Loro" hesabları), cəmi	0.00	0.00	43040.94
a) Rezident banklar			337.08
b) Qeyri-rezident banklar			42703.86
4. REPO əməliyyatları üzrə			0.00

5. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər), <i>cəmi</i>			0.00
a) Rezident banklar			
b) Qeyri-rezident banklar			
6. Bankların və digər maliyyə institutların (3-cü və 5-ci sətirlər istisna edilməklə) depozitləri, <i>cəmi</i>	2859.20	0.00	0.46
6.1 Bankların depozitləri, <i>cəmi</i>	1859.20	0.00	0.00
a) Rezident banklar			
b) Qeyri-rezident banklar	1859.20		
6.2 Banklar istisna olmaqla, digər maliyyə institutlarının depozitləri, <i>cəmi</i>	1000.00	0.00	0.46
a) Rezident maliyyə institutları	1000.00		
b) Qeyri-rezident maliyyə institutları			0.46
7. Bankların kreditləri (7 gündən artıq olan müddətə), <i>cəmi</i>			
7.1 Rezident banklar, <i>cəmi</i>	0.00	0.00	0.00
a) təminatlı	0.00		
b) təminatsız	0.00		
7.2 Qeyri-rezident banklar, <i>cəmi</i>	0.00	0.00	0.00
a) təminatlı			
b) təminatsız			
8. Banklar istisna olmaqla, digər maliyyə institutlarının kreditləri, <i>cəmi</i>	141850.05	0.00	0.00
a) Rezident maliyyə institutlarından alınmış	125900.65		
b) Qeyri-rezident maliyyə institutlarından alınmış	2349.40		
c) Beynəlxalq təşkilatlarından alınmış	13600.00		
9. Mərkəzi idarəetmə orqanlarının depozitləri və kreditləri	0.00		
10. Bələdiyyələrin depozitləri və kreditləri	0.00		
11. Bankın öz ehtiyacları üçün aldığı ipoteka kreditləri	0.00		
12. Bank tərəfindən buraxılmış qiymətli kağızlar	181.05		
13. Digər passivlər			9011.71
14. Kapital			85173.94
<b>14. Cəmi öhdəliklər</b>	<b>360035.53</b>	<b>0.00</b>	<b>197553.34</b>